

# BAKİ-TBİLİSİ-QARS DƏMİR YOLU:

## Strateji infrastruktur və qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin təzahürü kimi....

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə yerli jurnalistlərlə ilin yekunları ilə bağlı geniş müsahibəsində bir çox məqamlara toxunub, o cümlədən nəqliyyat sektorundakı durumu dəyərləndirdi. Dövlət başçısı 2019-cu ildə artıq mövcud olan nəqliyyat infrastrukturundan çox səmərəli şəkildə istifadə edildiyini vurğulayaraq əvvəlki dövrlərdə yaradılmış nəqliyyat infrastrukturunun vasitəsi olma eməkdaşlığının miqyasının genişləndirildiyini qeyd edib. Ölkə daxilində dəmir yolu infrastrukturunun yeniləndiyini bildiren Prezident Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın dəmir yollarının səmərəliliyinə görə 11-ci yerdə qərarlaşdığını xatırladaraq bunu çox yüksək göstərici kimi qiymətləndirib.

Dövlət başçısı Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan nəqliyyat layihələri içərisində iki il əvvəl istismara verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətini məlum müsahibədə xüsusi qeyd edib ve bu layihəni bir neçə səbəbə görə strateji infrastruktur kimi dəyərləndirib. Bu məqamda Prezidentin xüsusile önem verdiyi bu layihənin yaranma tarixinə və əhəmiyyətinə ekskurs etmək yerine düşərdi.

2017-ci ilin oktyabr ayında tətənəli açılış mərasimi gerçekleşən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Avropanı Asiya ilə birləşdirən möhüm köprüdür desək yanılmarıq.

Bu strateji infrastruktur Prezident İlham Əliyevin siyasi qətiyyəti və böyük əməyi nəticəsində reallığa çevrilir.



Strateji əhəmiyyətli qlobal layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın moderatorluğunu ilə inşa edilməsi bir sıra bədxah qüvvəleri təbii ki, narahat edirdi. Ancaq Azərbaycanın principial mövqeyi sayəsində layihənin gerçəkləşməsi ilə bağlı təzyiq edən qüvvələr geri çəkilməli oldular. Prezident İlham Əliyev yerli jurnalistlərlə müsahibəsində bu məqama da toxunub: "Xəritəyə baxanda her kəs görür ki, bu yol çox lazımdır. Ancaq bəzi Qərb ölkələri buna etiraz etdilər. Baxmayaraq ki, biz indi onlardan kredit də almaq fikrində deyildik. Ancaq Gürcüstana təzyiqlər başlanıldı ki, Gürcüstan razılıq verməsin bu layihəye. Çünkü bu layihə həyata keçirilərsə, Ermənistən nəqliyyat alanında qala-caqdır. Dünyadakı ermənipərest qüvvələr, erməni lobbisi, diaspor və ermənipərest siyasetçilər bu layihənin əleyhinə açıq şəkildə çıxdı-

lar. Biz Gürcüstan rəhbərliyini inandıra bildik ki, bu layihə onlar üçün də xeyirlidir. Həm minlərlə iş yerləri yaradılacaq, Gürcüstana yaxşı şərtlər təqribən 800 milyon dollar dəyərində kredit veriləcək və Gürcüstan üzərindən yükdaşımalarının həcmi əksin artacaq. Razılığa gələndən sonra, eyni zamanda, mən bəzi Qərb ölkələrinin rəhbərliyi ilə açıq səhəbət etdim və dedim ki, siz bize mane olmayın. Kömək etmirsiniz, etməyin. Ancaq siz bize mane olmayın. Çünkü biz də bəzi məsələlərdə size mane ola bilərik. Hesab edirəm, bu sözlərdən sonra artıq orada da yəqin edildi ki, daha yaxşı olar ki, bu işə müdaxilə etməsinler..."

BTQ dəmir yolu Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedir və beləliklə, Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirən möhüm

tranzit rolunu oynayır.

Statistik göstəricilərə nəzər saldıqda, ümumi uzunluğu təxminən 840 km olan BTQ dəmir yolu xəttinin 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstana-Türkiyə sərhədindəki hissəsində isə uzunluğu 5 km-ə yaxın olan tunel inşa edilib. Həm iqtisadi, həm də siyasi əhəmiyyətine görə fərqlənen BTQ dəmir yolu ilə təxminən 3 milyon sərnişin və 20 milyon ton yük daşıməq potensialına malikdir.

BTQ dəmir yolu marşrutunun tam işe düşməsi həm də regionun iqtisadi inkişafına möhüm töhfə oldu. Belə ki, bu layihənin iştirakçıları olan ölkələr tranzit və logistik potensialından daha səmərəli istifadə etmək imkanı əldə etdilər, bundan başqa turizm və emal sektorunda gözəçarpan inkişaf baş verdi, yeni iş yerləri yaradıldı.

Azərbaycanın rəhbərliyi ilə reallaşan bu möhtəşəm layihə regionda söz sahib olan dövlətimizin həm də qlobal miqyasda da özüne-məxsus yeri və çəkisi olduğunu isbatladı. Bu layihənin gerçikləşməsi həm də mühüm tranzit qoşşığına çevrilən Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfi müttəfiqliyin parlaq təzahüründür.

BTQ layihəsinin xüsusi önemi həm də Gürcüstan ərazisindən keçməklə Türkiye ilə qısa dəmir yolu əlaqəsi yaratması, beləliklə də iqtisadi, siyasi və hərbi müttəfiqimiz olan qardaş ölkə ilə münasibətlərin daha yüksək məstəviyə daşınmasıdır. Bu layihənin reallaşması regionda qarşılıqlı və faydalı qonşuluq münasibətlərinə dair dünyaya təqdim edilən mükəmməl örnəkdir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev də öz fikirlərini bəyan edib: "Əlbette ki, bu, bize uzunmüddətli gəlirlər gətirəcək, özü də böyük həcmində. Ancaq, eyni zamanda, bu, beynəlxalq əməkdaşlığı da möhkəmləndirir, ölkələr bir-biri ilə daha sıx bağları, qarşılıqlı asılılıq yaranır. Tranzit ölkə olmaq üçün sən mütləq qonşularla yaxşı münasibətlər qurmalsan. Çünkü sən qonşularsız tranzit ölkəyə çevrilə bilməzsən. Biziim xarici siyasetlə bağlı dediyim söz-lər bunu bir daha təsdiqləyir. Əgər qonşu ölkələrlə səmərəli qarşılıqlı faydalı münasibətlər qurulmasayıd, bu gün nə enerji, nə nəqliyyat layihələri icra edə bilməzdə."

BTQ dəmir yolu məhz Prezident İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi ilə gerçəkləşən və beynəlxalq miqyasda Azərbaycanın dəmir tarixi qələbəsi kimi qiymətləndirilə biləcək qlobal layihədir.

Dünyanın 100 böyük layihəsi siyahısında yer alan BTQ dəmir yolu bütün sadaladığımız cəhətlərlə berabər, xalqlar arasında mənəvi bağları gücləndirən amil olmaqla yanaşı, daimi kapital kimi insanların rifahına xidmət edəcək strateji infrastrukturdur.

Sevinc Abdullayeva,  
"iki sahil"